

TƏSVİRİ SƏNƏT VƏ XOREOQRAFIYADA MİLLİ SİMVOLİKA

Natəvan MURADOVA

Bədii mədəniyyətdə ənənə və müasirliyin qarşılıqlı münasibətlərinə diqqət yetirdikdə, bədii simvolun böyük əhəmiyyət daşıdığı üzə çıxır. Bədii simvol rassamlıq və xoreoqrafiya ilə yanaşı, incəsənətin digər sahələrində özünü bürüze verir (ümumiyyətə, bədii simvol anlayışı sənet növü anlayışının fəvqündədir). Yuxanda ənənə və müasirlik münasibətləri bir qədər yiğcam şəkildə rəssamlıq və xoreoqrafiya sənəti müstəvisində nəzərdən keçirilmişdi. Maraqlıdır ki, Azərbaycan bədii mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan milli simvollar əsasən vizual və musiqili formalarda gözönüne gelir (vizual forma dedikdə, gəmə vasitəsilə qavranılan forma nəzərdə tutulur ki, bu da rəssamlıqla yanaşı, həm də aktyor ifası, jestlər, mimika vasitəsilə gerçəkləşdirilir). Zənnimizcə, milli simvol dedikdə, an azı aşağıdakılardan qeyd etmək vacibdir:

- Coğrafi (məkan xarakterli) simvollar;
- Tarixi-memarlıq xarakterli simvollar;
- Epik (folklor) abidələr və qəhrəmanlar;
- Məişət (əşya) xarakterli simvollar.

Qeyd edək ki, bəzi bölgüyə daxil olan simvollar bəzi hallarda bədii əsərdə birlükde diqqətə çatdırırlar və əsərin ideya-bədii xəttinin formallaşmasında kompleks halda iştirak edir. Misal üçün, "Koroğlu" operasında həm folklor abidəsi və onun qəhrəmanları, həm tarixi abidələr, həm də milli məişət əşyaları və musiqi birlükde iştirak edir.

Qeyd olunan milli simvollara aşağıdakılardan aid etmek olar:

Coğrafi (məkan xarakterli) simvollardan Qobustan, Çənlibel, Xəzər, Neft Daşları, bir qədər mücerəd (ümum) formada dağlar (Qarabağ dağları), çaylar (Kür, Araz), göllər (Göyçə gölü) və s.

Tarixi-memarlıq simvolların daha çoxdur. Onlardan daha vacib olanı və bədii mədəniyyətdə geniş yayılanı (milli bədii simvol olaraq) Qız qalası (və ümumiyyətə içərisindən digər əsas abidələri - Şirvanşahlar sarayı və onun əsas komponentləri, məscidler, darvazalar, qala divarları, bürclər və s.), Abşeron (Ramana, Mərdəkan və s.) qalaları, Naxçıvanda Möməna Xatun və Yusif ibn Küseyr türbələri, Şuşada Gövhər ağa məscidi (aşağı və yuxarı məscidlər) və qala divarları, Şəki xan sarayı, Gəncə və Bərdə ıمامzadələri, körpüler, hamamlar, karvansaralar və s-dir.

Epik (folklor) abidələri və qəhrəmanları əsərdə milli simvolikanı təkcə əks etdirmirlər, həm də onun məzmununu, qəhrəmanları (surətləri) təcəssüm etdirirlər və deməli, bila vasita sütət yaradırlar. Bunlardan Dədə Qorqud eposunu, Koroğlu, Aşiq Qərib dastanlarını, Leyli və Məcnun ədəbi nümunəsini göstərmək olar. Təbii ki, buradakı müsbət (bəzən hətta mənfi) qəhrəmanların

böyük əksəriyyəti surət olaraq milli simvolikanın zənginləşməsinə xidmet edir və milli xarakteri təcəssüm etdirir.

Məişət (əşya) xarakterli simvollara gəlinçə, onların sayı xeyli artıq olub əsasən milli məişəti və onun əksərsayı atributlarından əks etdirir. Belə attributlardan (əşyalardan) Azərbaycan xalçalarının və musiqi aletlərini, azərbaycanlı məşətinin, məşətin istifadə olunan müxtəlif əşyaların (mütəkkə, sənic, satıl və s.), zərgərlik nümunələrini, xarakterik xörək növərini, şirniyyatı və meyvələri qeyd etmək mümkündür. Həm rəssamlar, həm də xoreoqrafik əsərə tərtibat verən mütexəssisler (rejissor və baletmeysterlər) məişət (əşya) xarakterli simvollardan istifadə edirlər. Müstəqillik dövrü opera və balet sənətində milli simvolikanın bu və ya digər dərəcədə, vizual simvollar vasitəsilə təcəssüm olunmadığı əsər (quruluş) tapmaq çətindir. Bu cəhət milli xarakter və məzmunun açılmasına simvolikanın rolunu bir daha təsdiqləyir.

Biz yuxanda milli məişət xarakterli simvolların əsas sahələrini qeyd etdik. Zənnimizcə, bunu daha sistemli şəkildə və bədii əsərlər vasitəsilə (rəssamlıq və xoreoqrafiya sənətlərində) açıb göstərməyə ehtiyac var. Milli (əşya) məişət xarakterli nümunələrin tiplərinə nəzər salaq.

Bədii toxuculuq məmulatları. Şübhəsiz ki, bunlann arasında en mühüm olanı xalçalar (xovlu və xovsuz), həmcinin digər türkəmə sənəti nümunələridir. Əger klassik mədəni irsə nəzər salsaq, xalça və bədii türkəmlərin əsərlərdə necə geniş təmsil edilməsinin şahidi olarıq. Əlbəttə, bədii toxuculuq məmulatları əksər hallarda sahənədə bədii tərtibatın atributu rolunu ifa edir və milli xarakterin (bəzənse ümumiyyətə Şərq mühitinin) vizual vasitələrle aşkarlanan (musiqi dili ilə yanaşı) əhvali-ruhiyəsini yaradır. Melumdur ki, səhənə sənətlərində bədii tərtibat əsərin ideya-bədii mündəricəsinin açılmasında mühüm yer tutur. Bu baxımdan milli xarakterin əks etdirilməsində məişət (əşya) simvollarının, o cümlədən xalçaların (mütəkkələrin, tiqəmənəti nümunələrinin) rolü heç də az deyil. Azərbaycan baletinin ən dəyərli nümunələri olan "Qız qalası", "Yeddi gözəl" kimi quruluşlarda, "Arşın mal alan", "Koroğlu" operalarında, digər səhənə əsərlərində milli kolorit əks etdirən müxtəlif bədii toxuculuq nümunələrinə rast gelirik. Ayndır ki, balet sənətində bədii tərtibat spesifik xarakter daşıyır. Burada ister geyimlərde, isterse də səhənənin bədii tərtibatında müayyən məhdudiyyətlər mövcuddur ki, bu da milli atributların sahənədə geniş təmsil olunmasının qarşısını müayyən dərəcədə alır. Opera sənətində belə məhdudiyyətlər xeyli az olsa da, hər halda orada

əsər geyimlərindən geniş istifadə etmək teatr rəssamına heç də her zaman müyəssər olmur. Dramatik səhənə əsərlərinin (teatr tamaşalarının) bədii tərtibatında xalça və bədii türkəmlərdən qat-qat çox istifadə olunur. Lakin istenilən haldə həm baletdə, həm də operada milli məzmunu vizual formada əks etdirən bədii tiqəmə nümunələri görəmkə olar. "Koroğlu" operasında (Həsən xanın sarayının bezədilməsində), "Arşın mal alan" operasında (tacir Əsgərin evində) milli məzmunlu bədii türkəminin mükəmməl nümunələrinin yer almazı əsərin bədii ruhunun təkmilləşməsinə və daha dolğun qavranılmasına (müxtəlif quruluşlarda) öz payını verir.

Əlbəttə, sahənədə xalça məmulatlarının dekorasiya elementi kimi əks olunması sahənin bədii tərtibatına addır. Bu işlə teatr-dekorasiya rəssamı məşğul olur. Lakin dəzgah rəssamlığında xalçadan milli atribut kimi istifadə edilməsi ənənəsində zəngin və rəngarəngdir. Klassik dövr Azərbaycan təsviri sənətinə hətta kiçik bir ekskurs bu zənginliyi aşkara çıxır. Hələ XX əsrin əvvəllerində fealiyyət göstərmiş Azərbaycan rəssamlarının əsərlərində xalça və bədii toxuculuq nümunələrindən milli məişətin canlı, dolğun əks olunması məqsədile istifadə edilməsinin şahidi olur. Ə.Əzimzadənin bir çox rəsmələrində xalçalar təsvir olunur. Milli koloritin formalasdırılmasında xalçaların rolü əvəzsizdir. Xalq rəssamı Tağı Tağıyevin "Xalça saticısı" (1943) tablosu milli xarakterin ifadəsinin o dövr üçün xeyli casarətli olan bədii təcəssüm forması idi [1, 36]. Mühərbiyin qızığın çağında, milli özünüdürkin mühüm simvollarından olan xalçanın iri planda kompozisiyaya daxil edilməsi olduqca maraqlıdır. Buradan aydın olur ki, klassik nəslə təmsil edən Azərbaycan rəssamları en çətin dövrlərdə belə milli xarakterin bədii ifadə formalarını təcəssüm etdirməkdən çekinməmişər. Sonrakı dövrlərdə təsviri sənətdə xalçalar milli xarakterin rəngarəng nümunəsi kimi daha geniş təmsil olunmağa başladı. Hesab edirik ki, en uğurlu nümunələrdən biri kimi V.Şəmedovun "Azərbaycan toyuna hazırlıq" kompozisiyasındaki xalçaları qeyd etmək olar [2, 49]. Həmin əsərdəki xalça nümunələri kompozisiyaya zəngin kolorit daxil etməklə milli məişəti və xarakteri daha dolğun əks etdirir. Həmin illərdə rəngkarlıqla yanaşı, qrafika sənətində də (misal üçün, Ə.Rzaqılıyevin "Köhnə Bakı" seriyasında) xalça tematikası inkişaf etdirilirdi [3, 17; 36; 38].

Müstəqillik dövrü təsviri sənətində xalça tematikası daha geniş təmsil olunmuşdur və milli məzmunu əsasən dekorativlik məstəvisində leyaqətli təmsil edir.

Milli geyim nümunələri. Milli simvolikanın mühüm attributlarından biri də geyimdir. Maddi mədəniyyətin mühüm sahələrindən olan geyimlər milli mədəniyyəti, etnosun milli xarakterini olduqca qabarlıq, həm də rəngarəng formallarda ifadə edir.

Azərbaycan incəsənətində milli geyimlərin təcəssüm etdirilməsi geniş yayılmışdır. Təsviri sənətə nəzər salsaq, burada müxtəlif tipli geyim nümunələrinin əks olunduğu görəvik. Ayn-ayrı geyim tiplərinə hələ XVI ə. Təbriz və Qəzvin miniatürlərində rast gelir. Artıq həmin dövrə hökmdar (ümumiyyətə kübar),

ruhani, musiqiçi, kəndli və s. geyim tipləri miniatürlərə öz əksini tapırdı. Sonrakı dövrlərdə incəsənətin tematikası xeyli genişlənmiş, lakin əvvəllerdə olduğu kimi, müxtəlif tipli geyimlər incəsənətdə öz əksini tapmışdır. Əlbəttə, başqa cür mümkün deyil. Əgər bədii obraz varsa, mütəqən onun geyimi da olmalıdır. Bu, birmənəli olaraq belidir. Bu məsələdə mühüm olan rəssamların müxtəlif geyim tiplerini realist formada əks etdirməsidir. Məhz buna əsaslanaraq tarixi dövrlərdə müxtəlif icimai təbəqələrin geyimlərinin forması bareda fikir yürütmək mümkündür.

XX əsrin əvvəllerində yaşayış-yaratmış rəssamların yaradıcılığı rəngarəng etnoqrafizmlərə zəngindir. Ə.Əzimzadə, B.Çəngərli, Q.Kaşıyeva, A.Hüseyni və başqalarının əsərlərində, digər ayrıntılarla yanaşı, xarakterik geyim tiplərinin dəqiq əks olunmasına da böyük diqqət verilir. Bu baxımdan şübhəsiz ki, Ə.Əzimzadənin yaradıcılığı bir ömək rolunu oynaya bilər. Onun əsasən satirik məişət xarakterli rəsmələrində müxtəlif zümrələr təmsil edən surətlərin geyimləri realist boyalarla əks edilmişdir. Xan, bəy, tacir, ruhani, dükənçi, kəndli, qoçu, hambal və başqalarının zahiri görünüşü, geyimləri böyük sənətkarlıqla, dəqiqliklə öz əksini tapır.

Bu baxımdan rəssamin öten əsrin 30-cu illərində yaradıldığı məşhur "Yüz tip" seriyası xüsusi əhəmiyyəti iddir. Seriyaya daxil olan surətlər, tekce satirik məzmunun üstündə olduğunu üz ifadəsi və bədən quruluşu ilə deyil, həm də xarakterik geyimləri ilə yadda qalır.

30-cu illər tekce satirik xarakterli rəsmələrlə yadda qalmayıb. Həmin dövr Azərbaycanın ilk qadın rəssamlarından olan Reyhan Topşubaşovanın yaradıcılığının çəkənləndiyi illər idi. Yaradıcılıqla milli etnoqrafizmə meyl edən sənətkar həm də maraqlı geyim nümunələri çəkirdi. R.Topşubaşovanın "Toy" kompozisiyası rəngarəngliyi ilə, əlvən milli qadın geyimləri ilə yadda qalır. Həmin əsərə eszkiz kimi çəkilməsi gelin rəsmində həm milli adət-ənənə, həm də geylinin geyimi, bu geyimin görünüşü böyük sənətkarlıqla fırçaya alınır. "1935-ci ilde kətan üzərində yağı boyla ilə çəkilmiş "Toy" əsəri əslində Reyhan xanım Topşubaşovanın diplom işi olmuşdur, burada mülliifə mülliiminin təsiri özünü texniki usullannı icrasında daha çox büruze verir [4, 13].

XX əsr təsviri sənətində geyim öz milli xarakterini nisbətən itirmiş, realist incəsənətin təsiri ilə ümumileşdirilmiş formaya düşmüşdü. Həmin dövrə təmətik tablolar üstünə olduğundan geyimlərin milli xarakteri icinci plana keçmişdi. Bununla belə öten əsrin 50-70-ci illərində özündə milli xarakter və çalarları təcəssüm etdirən maraqlı geyim nümunələri təsviri sənətdə öz əksini tapırdı. Bu əsərlər daha çox kitab qrafikasını, tarixi mövzudə işlənmiş süjetləri, teatr-dekorasiya sənətini əhatə edirdi. Xatirəyag qı, teatr geyimləri rəssamlıq sənəti ilə teatr (səhənə) sənətinə birləşdirən əsas sahələrdən biridir. Uzun illər Azərbaycan teatrında çalışmış rəssamlar - Sadiq Şərifzadə, Nüsrət Fətullayev, Elçin Məmmədov və başqaları xarakterik geyim eszkizləri yaratmışlar. Bu sahədə opera və balet teatrının rəssamlannın əməyi

böyük olmuşdur. Bədure Əfqanlı, İzzət Orucova, Əyyub Fətəliyev kimi rəssamlar məhz kostyum sahəsində ixtisaslaşmışdır. B.Əfqanlının "Yeddi gözel" baleti üçün yaratdığı kostyum eskizləri bu gün də öz əhəmiyyətini qoruyub saxlayır. Maraqlıdır ki, milli opera və balet teatrlarında bu ənənə bun də yaradıcılıq inkişaf etdirilir. Bu baxımdan xalq rəssamı Tahir Tahirovun sənət təcrübəsinə xüsusi qeyd etmək lazımdır. Rəssamin son dövrlərdə yaratdığı geyim eskizləri ötən dövrlərin böyük yaradıcılıq təcrübəsini eks etdirmək yanaşı, onlan həm də milli xarakter baxımdan inkişaf etdirir. Q.Qarayevin "Yeddi gözel", T.Bakixanovun "Xəzər balladası", X.Mirzəzadənin "Ağ və qara", P.Bülbüloğlunun "Məhəbbət və ölüm" baletlərində T.Tahirov həm başəri ideyaları, həm də milli xarakteri eks etdirən maraqlı kostyum nümunələri yaratmışdır [5].

Müasir dövrdə incəsənətdə milli geyim ənənələrə istinad edərək inkişaf etdirilir. Müstəqilik dövründə milli-dekorativ sənətə, miniatür üslubuna maraqlı xeyli artdırdıdan milli geyimlər daha çox diqqət yetirilir. Xalq rəssamı A.Hüseynovun milli-ethnoqrafik üslubda işlədiyi qrafik silsilədə xarakterik Azərbaycan kişi və qadın geyimlərinin ümmükləşdirilmiş nümunələrini görmək olar. Rəssamin yaratdığı "Cirtdan", "Ağ atlı oğlan", "Nar qızın nağılı", "Tapdıqın nağılı", "Xalçacı", "Göygəl Fatma" kimi kompozisiyalarda milli məzmun folklor ilə yanaşı, həm də geyimlər vasitəsilə açılır [6, 15].

Təsviri sənətdə geyim hem tematik tablolarda, həm də sahə eskizlərində öz əksini tapır (sahə eskizi dədikdə müəyyən bir incəsənət sahəsi üçün hazırlanmış geyim eskizləri nəzərdə tutulur). Hazırkı tədqiqat işində rəssamlıq və xoreografiya sənətlərinin işqlandırıldığını nəzəre alsaq, sahə geyim eskizlərinin daha əhəmiyyətli olması aşkarlanar. Azərbaycan xalq rəqsələr üçün hazırlanmış geyim nümunələri daha qiymətlidir. Çünki burada rəssamlıq sənəti ilə xoreografiya sənəti bir araya gəlir və ortaq dəyərlərə sahib çıxırlar. Bədure Əfqanlının yaratdığı rəqs geyimləri Azərbaycan incəsənətinin qızıl fonduna daxil olmuşdur.

B.Əfqanlının vaxtı (ötən əsrin 70-ci illerində) Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı üçün işlədiyi eskizlər böyük maraqlı doğurur. Rəqs geyimləri yüksək sənətkarlıqla, Azərbaycan qadın və kişi geyimlərinin spesifikasiyi nəzəre alınmaqla hazırlanıb. Maraqlıdır ki, B.Əfqanlı Azərbaycanın bölgələrini eks etdirən rəqs geyimləri eskizlərinin mülliifidir. Bu məqsədə o, bölgələrə səfərlər etmiş, həmin yerlərin geyim tipləri ilə tanış olmuşdu. Rəssamin Naxçıvan, Qarabağ, Bakı-Abşeron zonalan kimi rəqs eskizləri çox maraqlıdır. Bu eskizlərdə Azərbaycan geyim mədəniyyətinə xas olan ümumi cəhətlərlə yanaşı, bölgənin məhəlli xüsusiyyətlərinə eks etdirən xarakterik bədii detallar, geyimin rəngi, naxışları, bəzək tipləri, biçim forması kimi fərqli göstəriciləri də öz əksini tapır.

Musiqi alətləri. Aşiq yaradıcılığı və muğam. Milli məsələnin xarakterik cəhətlərindən biri də musiqi alətləri, ifaçılıq xüsusiyyətləridir. Maraqlıdır ki, müstəqilik dövründə bu sahələrin həm təsviri sənətdə, həm də

xoreografiya sənətində (xüsusən milli rəqslerdə) təcəssümü xeyli artmışdır.

Təsviri sənətdə milli musiqi alətlərinin təcəssümünün kökləri orta əsrlər dövründə gedib çıxır. Belli olduğu kimi XVI-XVII əsrlər Təbriz və Qəzvin miniatürlərində saraylarda keçirilən təntənəli qəbulular, qonaqlıq səhnələri öz əksini tapırı ki, burada xarakterik geyimlərlə yanaşı, həm də musiqi alətləri, o cümlədən hazırda aradan çıxmış qədim musiqi alətləri da eks olunur. Maraqlıdır ki, üstündən bir neçə əsr keçidindən sonra musiqisünas alımlar həmin miniatürlər əsasında qədim musiqi alətləri bərpə etmişlər. Eyni zamanda geyim tarixi üzrə mütəxəssislər Azərbaycanın qədim geyim tiplərini miniatürlər vasitəsilə bərpə etməyə nail olmuşlar.

Sultan Məhəmmədin Hafızın Divanına çəkdiyi "Şərab içmə allegoriyası" miniatüründə (təxm. 1525-ci il), Mir Seyid Əlinin Nizaminin "Xəmse"sinə çəkdiyi frontispisda (təxm. 1540-ci il) maraqlı doğuran sırlı və zərb musiqi alətləri təsvir edilmişdir. Belə misallann sayını xeyli artırmaq olar.

Musiqi alətlərinin təsviri ilə yanaşı, Azərbaycan təsviri sənətdə ifaçılıq sənəti də öz əksini tapır. Biz iki esas klassik ifa forması olan muğam və aşiq sənəti üzərində dayanmaq istərdik. Bu seçim təsadüfi deyil. Həm muğam, həm də aşiq sənəti bilavasitə azərbaycanlı məskurəsində süzlübərən, özündə həm sakral kosmik düşüncə tərzini təcəssüm etdirən, həm də xalq müdrikiliyini sədə, oynaq, anlaşıqli dilla ifadə edən iki əsas formadır və milli özünüdəki musiqi mədəniyyətində eks etdirir. Nəhayət bunu da əlavə edək ki, hər iki yaradıcılıq növü xoreografiya sənətində çox geniş təmsil olunmuşdur ki, bu barədə ayrıca danışmaq niyyətindəyik.

Təsviri sənətdə muğamın təcəssümü müasir sənətşünaslığın məşgül olduğu aktual mövzulardan biridir. Muğamın (eləcə də aşiq sənətinin və digər sahələrin) YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmişsi bu aktuallığını əsas sabəbələrindən biridir. Təbii ki, müstəqilik illərində yeni milli psixologiyanın formalşaması, milli özünüdək, keçmişin mədəni ərsinə maraqlı arıması muğam sənətini aktual edən əsas qaynaqlar cərgəsindədir. Sənətşünaslıqda təsviri sənətdə muğam mövzusunda bir çox sanbalı möqələlər dərc edilmiş, hətta dissertasiya işi yazılmışdır. Bütün bunlar həmin mövzunun həqiqətən də aktual olduğunu ortaya qoyur.

Maraqlıdır ki, muğam sənəti incəsənətdə öz əksini nisbətən gec tapır. Bu sahədə tədqiqatçı aparan sənətşünaslar ilk olaraq T.Nərimanbəyovun "Muğam" (1965) kompozisiyasına istinad edirlər. Lakin sonralar bu sahədə vəziyyət xeyli dəyişmiş, muğam sənətine həsr olunmuş yeni-yeni rəsmələr meydana çıxmışdır. Bununla belə, uzun müddət T.Nərimanbəyovun adı çəkilən "Muğam" əsəri bu mövzuda rəssamlıq sənətində yeganə məlum əsər olaraq qalır. Muğam sənətinin rəssamlıqda təcəssümü əsas etibarilə müstəqilik illərinə təsadüf edir ki, bu da, yuxanda qeyd edildiyi kimi, muğama göstərilən dövlət qayğısı ilə əlaqədardır.

Müasir təsviri sənətdə muğam mövzusu hər şeydən önce milli dekorativ məzmunu ilə seçilir. Təsadüfi deyil ki, bu əsərlərin əksəriyyətində nağılıvarlıq, milli temperament, milli xarakter və xarakterik attributlar eks olunur. Bu xarakterik attributlardan Qız qalasını, içərişəhəri, Xəzər dənizini, həmçinin ayı (ayparanı), uluzları, xalça nümunələrini, nar, heyva, alma kimi meyveləri, milli metbəx mühəllələrini - satıl, dolça, kuzu, mis qazan və s. göstərmək olar. Bayram Salamovun "Muğam", Esmira Gülehmədovanın "Muğam triosu", Həlimə Ələşgerovanın "Qarabağ şıkəstəsi", Tofiq Qəzənfərovun "Muğam" adlı rəngkarlıq nümunələri bu qəbildəndir. Zəkir Əhmədovun "Muğam" kiçik ölçülü heykəltəraşlığı əsəri kompozisiya etibarilə T.Nərimanbəyovun məşhur "Muğam" əsərini xatırladır.

Maraqlıdır ki, muğama həsr edilmiş rəssamlıq kompozisiyalarının bir qismi müasir milli avangard sənəti təcəssüm etdir. Burada bəzək-istəməz müasir incəsənətdə geniş yayılmış avangardizmin iki istiqamətini - milli və qərb istiqamətlərini yada salıñ. Milli istiqamət milli attributlardan teşkil olunmuş abstrakt xarakterli kompozisiyalar, qərb yönünlü abstrakt sənətə isə ənənəvi Avropa modernizmini xatırladır, milli məzmunlu birbaşa əlaqəsi olmayan rəsm əsərləri daşıldır. Yuxanda sözü gedən tablolar milli avangardizmin nümunələri hesab edilə bilər. Belə əsərlərdən Sənan Səmədovun "Muğam. Trio" adlı kompozisiyasını qeyd etmək olar. Biz bu kompozisiyanı şəti olaraq abstrakt sənətin nümunəsi adlandırma bilərik. Burada milli formalar figurativ məzmunlu birləşərək avangard ruhu kompozisiya əməle getirir.

Aşiq yaradıcılığına gəlincə, vurğulamaq lazımdır ki, milli ifaçılıq sənətimizin bu növü də təsviri sənətdə kifayət qədər təmsil olunub. Baxmayaraq ki, muğam sənəti rəssamlar arasında daha populyardır. Hələ ötən 60-ci illərdə bəzəi Azərbaycan rəssamlarının yaradıcılığında aşiq sənətine müraciət olunurdu. Ə.Rzaqılıyevin "Köhne Bakı" linoqrafüra seriyasında aşiq obrazına təsadüf edilir. Aşiq Ələşgerin bədii surətində müxtəlif rəssamlar müraciət etmişlər. Bütün bunlar aşiq surətinin incəsənətdə kifayət qədər yayıldığı göstərir. Bu proses bir qədər ləng formada müasir təsviri sənətdə də özünü bürüze verməkdədir.

Milli musiqi alətləri və ifaçılıq ənənəsinin Azərbaycan xoreografiya sənətində köklü ənənələri vardır. İlk Azərbaycan operası olan "Leyli və Məcnun" əsəri bütünlükə məğam ifaçılığı üzərində qurulmuşdur. Sonralar xoreografiya sənətində müxtəlif musiqi janrlarının geniş yayılmasına baxmayaraq həm muğam, həm də aşiq ifaçılığı bu sahədə öz aparıcı mövqeyini qoruyub saxlaya bilmədir. 40-ci illərin sonu - 50-ci illərdə həm xoreografiya, həm də ümumiyyətə musiqi sahəsində ilk peşəkar ənənələr formalaşmağa başladı ki, bu da sonrakı nəsillər üçün bir örnək oldu. "1950-ci illərdən Azərbaycanda artıq musiqinin bütün janrları sahəsində parlaq nümunələr yaradın bəstəkarlıq məktəbi mövcud idi. Bu illər ərzində Azərbaycan bəstəkarlarının əsərlərinin mövzusu dairəsi, təcəssüm olunan obrazlar mündərəcəsi xeyli genişlənmişdi. Səciyyəvi haldır ki, o dövrə bəstəkarlarda müasir

insanların daxili aləminin müxtəlif tərəflərinin ifadəsinə maraqlı xeyli artmış və bunun neticəsi olaraq yaranan musiqi əsərlərinin qəhrəmanlarının təsviri psixoloji cəalarla zənginləşmişdir. Bu baxımdan təsadüfi deyil ki, bu tarixi mərhələdə yaranan musiqi sənəti nümunələrində lirik-psixoloji təməyül üstünlük təşkil edir" [7, 174].

Muğamın və aşiq ifaçılığının bir-birini tamamladığı klassik opera nümunəsi kimi məşhur "Koroğlu" operasını xatırlaya bilərik. Məlum olduğu kimi, böyük Üzeyir bəy operanı yaradarkən müxtəlif muğam formalarından yaradıcılıqla istifadə etmişdir. Belə ki, xalqın məzümlüligini, ümidişizliyi təcəssüm etdiren həyəcanlı melodya çəhərgah ladının kadensiya intonasiyası üzərində qurulmuşdur. Və ya başqa bir misal: əsərdə üsyan etmiş xalq kütlələrinin həyəcanını ifadə edən musiqi motivi şur ladının kadensiya intonasiyaları üzərində bərqərərdir. Eleca də operada rast və digər muğam formallarından yaradıcılıqla istifadə edilmişdir. Belə misallann sayıni xeyli artırmaq olar.

"Koroğlu" operasının mühüm cəhətlərindən biri muğam və aşiq musiqisinin birlikdə verilməsidir. Belli olduğu kimi, "Koroğlu" dəstəni aşıqlar tərəfindən ifa edilmişdir və indi də edilməkdədir. Eyni zamanda Koroğlunun özü də aşiq olmuşdur. Dəstəndə Koroğlunun hələ gənc iken sırlı bulaqlardan su içməsi və bununla da ona aşılıqlı istədiyi verilməsindən bəhs olunur. Ü.Hacıbəyli operanı yaradarkən onun musiqi dilini (muğamlı yanaşı) müxtəlif aşıq havacatları ilə zənginləşdirmişdir. Həm də bir sıra hallarda aşiq musiqisi muğamlı qarşılıqlı surətdə səsləndirilir. Belə ki, yuxanda xatırlanan Üşyankar xalq mövzusu şur (muğam) lađı üzərindədir; o, eyni zamanda aşiq havacatının intonası qurulmuşuna da uyğun gəlir. Beləliklə operada muğam və aşiq musiqisi paralel yox, vahid melodik kompozisiyada birləşdirilmişdir. Koroğlunun sehnəda sazla görünəsi, saz çalması operanın bədii məziyyətlərini daha da artırıb olur.

Həm klassik, həm də müasir balet musiqisində muğam motivlərindən hərəkəli istifadə edilmişdir. F.Əmirov, X.Mirzəzadə, T.Bakixanov, P.Bülbüloğlu və başqalarının yaradıcılığında müğam ənənəsi yaradıcılıqla inkişaf etdirilir. Bu ənənə öz başlanğıcını ötən əsrin 50-60-ci illərində götürür. "Bu dövrdə Azərbaycan bəstəkarlarının yaratdığı baletlər də yeni təməyülləri eks etdirərkən bu janın inkişafında xüsusi mərhələ təşkil etmişdir. Həmin illər ərzində yazılmış T.Bakixanovun "Xəzər balladası", F.Qarayevin "Qobustan kölgələri" və "Kaleydoskop", F.Əmirovun "Şur", Q.Qarayevin "Leyli və Məcnun" kimi birpərdəli baletləri, F.Əmirovun "1001 gecə" baleti jannın maraqlı nümunələridir" [7, 181].

Əlbəttə, bu sıradı ölməz bəstəkar F.Əmirovun yaradıcılığı müstəsnə əhəmiyyət daşıyır. O, opera və balet sənətində müğam ənənəsini yeni inkişaf seviyyəsinə qaldırmışdır. F.Əmirovun "Şur", "Nəsimi dəstəni", "Min bir gece" baletlərində, "Nizami" simfoniyasında müğam ənənəsi müstəsnə mövqeyə malikdir. Bəstəkar "Min bir gece" operası üzərində işləyərkən Azərbaycan xalq musiqisinin zəngin dilindən